

T.ü.f.d. Bakirova Ellada
Tarix İnstitutu, Təhsil səbəsinin müdürü,
bekirovaella@gmail.com

AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİNİN TƏHSİL SİYASƏTİ VƏ TARIX ELMİNİN İNKİŞAFI İLƏ BAĞLI TƏDBİR'LƏR

Açar sözlər: Azərbaycan Xalq Cumhuriyyəti, maarif, elm, təhsil, Müsəlman Şərqi Öyrənen Cəmiyyət

Keywords: Azerbaijan Democratic Republic, education,science, The Community of researches about Muslim East

Ключевые слова: Азербайджанская Народная Республика, образование, наука, Общество изучения мусульманского Востока

Azərbaycan Xalq Cumhuriyyəti qısa bir dövrdə mövcud olmasına baxmayaraq bu gündü Azərbaycanın bir çox əhəmiyyətli sahələrinin inkişafında özünəməxsus rolu olan layihələrin əsası məhz onun mövcudluğu zamanında qoyulmuşdur. Cumhuriyyətin dövlətçilik tariximizin inkişafı-mızdakı rolunu çox gözəl bilən ulu öndər hələ 1998-ci il yanvarın 30-da 80 illik yubiley tədbirlərinin keçirilməsi barədə sərəncam imzalamışdır. Bundan sonra mərhələdə də Heydər Əliyev dəfələrlə cumhuriyyətə bağlı müxtalif tədbirlər barədə öz göstərişlərini vermişdir. Onun layiqli davamçısı olan İlham Əliyev canabaları da təsadüfi deyil ki 2018-ci il Cümhuriyyət ili elan etdi. Öz çıxışlarında o Azərbaycan Xalq Cumhuriyyətinin xalqımız üçün hansı dəyər və əhəmiyyət daşıdığını yeri gəldikcə xatırlatmış. Şərqi ilk demokratik respublikası olaraq şərqdə respublikaçılıq ənənlərinin yayılmasında onun müstəsna xidmətlərini qeyd etmişdir. Cumhuriyyət Azərbaycan tarixində bir sıra sahələrdə iklärənin təməlini atdı. Onun elm və təhsil sahəsində görüdüyü tədbirlər də bu çətin siyasi şəriatda atılmış həmin ilk addımlardan idi. Təsadüfi deyil ki Cumhuriyyətin elan olunduğu ilk günlərdə təsis edilən qurumlardan biri məhz Maarif və Dini Etiqad Nazirliyi idi. Cumhuriyyətin təşkil etdiyi ilk hökümətin təsis etdiyi qurumlardan biri idi Maarif və Dini Etiqad Nazirliyi, nazirliyin ilk rəhbəri görkəmli cumhuriyyətçi Nəsib bəy Yusifbəyli oldu (4). Nəsib bəy 1918-ci ilin mayından 1919-cu ilin martına qədər bu vəzifədə olduğunu və onun vəzifədə olduğu dönmədə elm, təhsil və maarif sahəsində bir çox mühüm qərarlar verildi. Cumhuriyyət elan olunduğu ərzəfdə təhsil sahəsində acı-naqalı bir vəziyyət yaranmışdı. Əgər 1914-cü ildə Azərbaycanda bütün tiplərdən olan 976 məktəb və ar idisə və bunlarda 73,1 min şagird təhsil alırdısa, 1919-1920-ci təhsil ilində cəmisi 643 ibtidai və 23 orta məktəb fəaliyyət göstərirdi (5 cild, s.525). Buna görə də Cumhuriyyətin karşısından duran bəlkə də ən vacib məsələlərdən biri maarif və elm sahəsində islahatlar idi. Bu islahatların başında duran məsələ isə ana dili məsəlesi oldu. Bu barədə Cumhuriyyətin verdiyi ən doğru qorar 1918-ci il 27 iyun tarixli qorar oldu. Həmin qarara əsasən Azərbaycan-türk dili dövlət dili elan edildi. Bunun ardınca Nazirlər Şurasının Qararı ilə 1918-ci il 28 avqust tarixində məktəblər milliləşdirildi (5, s.52). Bu qarara əsasən bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalı və dövlət dili olan Ana dilinin tədrisi icbari surətdə həyata keçirilməli idi. Ana dilini bilməyən şagirdlər üçün üçüncü və dördüncü siniflərda rus söbələri açılır, burada Azərbaycan dili intensiv tədris olunaraq 2 iləndən sonra şagirdin ana dilində təhsil almamasına sərafit yaradırı. Amma rus dilində təhsilin tam aradan qaldırılması uzun süren bir prosesin nəticəsində gerçəkləşə bilerdi, çünki məktəblərdə müəllim kadrları, dərsliklər çatışmırı. Ona görə də hökümət bu problemi aradan qaldırmaq üçün də paralel fəaliyyətə başladı. Bütün çətinliklərə baxmayaraq, 1919-cu ilin sonuna olan məlumatlara görə, Bakı politeknik və kommersiya məktəbləri, iki kişi və üç qız gimnaziyası istisna olunmaqla, bütün orta məktəblər milliləşdirilmişdi. Eyni zamanda, azərbaycan türklərinin təhsils cəlb olunması prosesi sürətləndi, onların məktəblərə və başqa təhsil müəssisələrinə qəbulunda müəyyən güzəştlər tətbiq olundu. Bütün bunların nəticəsində təhsil almış azərbaycanlıların sayı artdı. Statistikaya görə 1914-1915-ci tədris ilində 9643 nəfər orta məktəb şagirdindən ancaq 1137 nəfəri azərbaycanlı idisə, 1919-1920-ci tədris ilində onların sayı təxminən 3 dəfə artaraq 9611 şagird arasında 3115 nəfər yüksəldi (6, s. 16).

Məktəblərin milliləşməsi həm də məktəb proqramlarının yenilenməsini zəruri etdi. Milli mənvi dəyərlərimizi eks etdirən dərsliklər, mövzular, proqramlar işlənilər hazırlanmağa başlandı. İlk dəfə olaraq məhz Cumhuriyyət dövründə tədris müəssisələrinin proqramına türk xalqları tarixi kursu daxil edilərək tədris olunmağa başlandı (2, s.161). Orta təhsil müəssisələrində nəzərdə tutulan islahatla əlaqədər olaraq şərqsünas L.A.Zimin tərəfindən türk xalqları tarixinin Şərqi ümumi tarixi ilə əlaqələndirilmiş proqramı işlənilər hazırlanırdı. Bu proqramda başlıca diqqət milli və ictimai hərəkatlara veriliirdi (2, s.173).

Bu prosesə paralel olaraq müəllim kadrlarının hazırlanması prosesi də gedirdi. Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncə, Şəki və Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edildi və bu kurslarda 150 nefer oxumağa başladı. Lakin Gəncədə fəaliyyət göstəren müəllim seminariyası ehtiyacı tam ödəyə bilmədiyi üçün Maarrif Nazirliyi Qori müəllim seminariyasının Azərbaycan şəhərinin müstəqil seminariya kimi Qazaxa köçürülməsi haqqında qərar qəbul etdi. Pedaqoji kadrlara olan ehtiyacın ədənilməsi üçün Maarrif nazirliyi tərəfindən hər il respublikanın müxtəlif məntəqələrində dörd seminariya açılması nəzərdə tutulurdu (2, s.163). Bu məqsədla 1919-cu ilin sentyabrında Bakıda kişi seminariyası açıldı (2, s.163). Bunlar ehtiyacı tam ödəmədiyi üçün parlament 1919-cu il iyulun 19-da Qazax, Nuxa, Şuşa, Quba, Zaqatala, Salyan, Gəncə və Bakıda ikiyilik pedaqoji kursların açılması barədə qərar qəbul etdi. Bu məqsədlər üçün dövlət xəzinəsindən 2 milyon 390 min manat vəsait ayrıldı (2, s. 163).

Texniki və peşə hazırlığı ilə bağlı da tədbirlər görülür, bu sahədə təhsil almağa yönəlmış azərbaycanlırlar da güzəştər olunurdu.

Cumhuriyyətin ilk addımlarından biri Türkiye ilə 4 iyun 1918-ci il müqaviləsi idi. Bu müqaviləyə uyğun olaraq Azərbaycanda elm və təhsil sahəsində olan ehtiyacı ödəmək üçün Türkiye hökuməti hazırlıqlı müəllim kadrları göndərdi. Nəticədə 1919-cu ilin payızında 50-ya yaxın müəllim Azərbaycana gələrlər müxtəlif sahələrdə fəaliyyət göstərdilər.

Cumhuriyyətin elm və təhsil sahəsindəki bəlkə də ən böyük uğuru Bakıda universitetin açılması oldu. Əslində hökumət xalq Maarif Nazirliyinin qarşısında 3 universitetinin Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstiutu və Dövlət Konservatoriyanın yaradılması məsələsinə qoysa da, təşkilat işlər. Kadır azlığı və maddi məsələlər səbəbindən burlardan yalnız birini açmaq qismət oldu. Parlament bakıda universitetin açılması məsələsinini 1919-cu ilin 8 aprelində baş tutan iclasında müzakirəyə çıxardı. Məsələnin həlli üçün professor Razumovskinin başçılığı ilə komissiya təşkil edildi və uzun müzakirələrden sonra komissiya universitetin açılması qərarına gəldi (3, s. 5). Müzakirələrə ən çox mübahisəyə səbəb olan məsələlərdən biri təhsilin rus dilində olması ilə bağlı məsələ idi. M.Ə.Rəsulzadə bu barədə uzun bir nitq söyləyərək bildirir ki, mövcud şərtlər daxilində azərbaycan dilində tədris apara biləcək müəllimlərin sayı azdır, ona görə də rus məktəbini bitirən şagirdin elə rus dilində də davam etməsi zərurəti yaranır. Amma zamanla milli kadrlar yetişəcək və bu problem də aradan qalxacaqdır. “Ülüm və finun bitərəfdir. Dünyada rus elmi deyil, beynəlmilə bir elm var. Biz bu beynəlmiləl elm, hər bir millətin ağızından eşitdiyimiz kimi, rus professorları ağızından öyrənə bilərək”-bu ifadələr onun parlament universitetin açılması ilə bağlı müzakirələrdə söylədiklərinə aiddir (3, s. 9). Nəhayət 1919-cu il sentyabrın 1-də parlament Bakı Dövlət Universitetini təşkilərə rəsəndə qanunu qəbul etdi. Şəxsi heystin saxlanılması, tədris hissəsi və təsərrüfat xərcləri üçün 10.857.500 115 manat vəsait ayrıldı (7, s. 70-71). Universiteti professor-müəllim heyəti ilə təmin etmək üçün tanınmış alimlər dəvət olundular. Avadanlıq, kitablar alınması üçün 1 milyon manat pul ayrıldı (4).

Universitetin ilk rektoru tanınmış həkim V.İ.Razumovski oldu. O, təkcə universitetin hayatında deyil, eyni zamanda Azərbaycanda maarif və elmin inkişafında xüsusi xidmətləri ilə yadda qaldı. Universitedə müxtəlif istisaslar nəzərdə tutulsa da, başlangıç olaraq 2 ixtisas filologiya-tarix və tibb ixtisasları fəaliyyətə başladı. Dərslərdə müxtəlif ölkələrdən olan professor və müəllim heyəti ilə yanaşı cumhuriyyət liderlərindən bəziləri də iştirak edirdilər. Məmməd Əmin Rəsulzadə Osmanlı ədəbiyyatı tarixini, Mirzə Rəhim Mırzəyev türk dilini, R.Kaplanov Osmanlı ədəbiyyatı tarixini tədris etdi (4).

Cumhuriyyətin elm sahəsindəki fəaliyyət planının bir parçası da Azərbaycan Universitetinin tərkibində yaradılmış olan “Müsəlman Şərqi öyrənen cəmiyyət” oldu. Cəmiyyətin planlaşdırıldığı

fəaliyyət programı geniş olsa da, Cumhuriyyətin ömrünün qısa olması bu programda nəzərdə tutulanlar hamisinin yerine yetirilməsinə imkan vermədi.

“Müsəlman Şərqi öyrənen cəmiyyət” 1919-cu ilin 29 dekabrında tarix-filologiya fakültəsinin birbaşa iştirakı ilə yaradıldı, nizamnaməsi isə 1920-ci ilin fevralın 2-də təsdiq edildi. Cəmiyyət toplantılarında tarixdən elmi məruzalar etmək, elmi məqalə və eserlərin toplu şəklində çap, özünə aid qəzet və ya jurnalın çap olunmasına, elmi ekspedisiyaların təşkili, arxeoloji qazıntıların təşkili, müzey və kitabxanaların açılmasına planlaşdırıldı. Cəmiyyət müsəlman Şərqi dünənini həm arxeoloji, həm linqvistik, həm etnoqrafik, həm də tarixi cəhətdən araşdırmağı hədəfləmişdi (5, s.164).

“Müsəlman Şərqi öyrənen cəmiyyət”in idarəəilik qismına dövrün məşhur tədqiqatçıları daxil idi. A.L.Zimin cəmiyyətin sadri, İ.Belyayev müavin idi. Cəmiyyətin elmi istiqamətə olan fəaliyyəti mütəmadi olaraq “Azərbaycan” qəzətində işçiləndirildi. Qəzətin 1920-ci il yanvar sayalarından birində məlumat verilir ki cəmiyyətin toplantılarından biri gerçəkləşmiş, bu toplantıda İ.Belyayevin “Anadolu səlcuqlarının saray hayatı”, Nəbi oğlunun “Bakıda Xan sarayının vəziyyəti”, E.İ.Paxomovun “Şərqsünəşləq üçün numizmatikanın əhəmiyyəti” mövzularında məruzələri dinlənildi (9). Həmçinin, fevraldaqı ictislardan birində etnoqrafik tədqiqatlar məqsədilə əhali arasında atalar sözləri, el məsəllərinin toplanması üçün tədbirlər görülməsi təklif edildi. Hətta, Azərbaycan qəzətinin 1920-ci ilin fevral nömrəsində verilən məlumat görə general Vəkilov materiallarının toplantılmasına kənd müəllimlərinin çəlb olunması təklif etdi. Eyni zamanda, Nəbioğlunun məruzəsindən sonra Bakıda Şirvanşahlar sarayının bərpası və qorunması ilə bağlı müəyyən tədbirlər görməyi planlaşdırıldı. Bu məqsədə M.Sulkeviç, V.A.Belyayev və Nəbioğludan ibarət komissiya yaradıldı, 1920-ci ilin martın 12-də araziyə 22 nəfərdən ibarət arxeoloji ekspedisiya göndərildi. Ekspedisiyanın tədqiqatının nəticələri daha sonra məruza şəklində diniñəldi, abidənin qorunması üçün maliyyə dəstəyi üçün Maliyyə nazirliyinə və başqa qurumlara müraciət olundu (5, s. 166). Həmçinin, Zaqatalanın arxeoloji baxımdan tədqiqinə; yerli kurqan arxeoloji abidələrinin planlarının çəkilməsinə; qədim Azərbaycanın (Azərbaycan Albaniyasının) paytaxtı Bərdənin öyrənilməsinə; Quba qazasındaki Şabran şəhərinin yerinin müəyyənləşdirilməsinə; Nizami Gəncəvinin qəbirüstü abidəsinin, Gəncədə Şah Abbas dövrü abidələrinin, Suraxanıda Xilə məscidinin, Bülbülə kəndində İmamzadə qəbrinin, Mərdəkan qalalarının tədqiqinə dair elmi tədqiqat planları hazırlanmışdı (1, s.235).

1920-ci ilin martında professor L.A.Ziminin tədqiqatlar aparmaq məqsədilə İstanbul, Beyrut və Qahirəyə ezam olunması məsələsi təklif olunmuşdu (9). Proqrama görə L.A.Zimin ərəb, fars və türk dillərində olan əlyazmalara baxaraq oradan tək xalq larına aid olan hissələrdən çıxarışlar etməli, İstanbul universitetində Şərqi tarixinin və şərqi dillərinin tədrisi ilə maraqlanmalı, İstanbul, Beyrut, Qahirədən müəllimlərin gələrək Bakı universitetində dərs verməsi ilə bağlı danışıqlar aparmalı, şərqi dilləri ilə bağlı ədəbiyyatlar gətirməli idi (9).

Bütün bu sadalananlardan belə bir nəticəyə gəlmək olur ki, Azərbaycan Xalq Cumhuriyyəti qısa bir zaman kəsiyində mövcud olmasına baxmayaq ister elm, isterə də təhsil sahəsində bir sıra əhəmiyyətli addımlar atdı, bəzilərinin isə təməlini qoydu. Cumhuriyyətin yadigarı olan Bakı Dövlət Universiteti onun süqutundan sonra da ziyanlı cəmiyyətin formallaşmasında öz rolunu oynadı, Cumhuriyyətin xaricə təhsil almaq üçün göndərdiyi 100-lərlə gənc xalqın maariflənməsində özünəməxsus rol oynadı.

Ədəbiyyat siyahısı:

1. Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası. II cild, Bakı: Lider, 2005, 472 s.
2. Azərbaycan Cumhuriyyəti (1918-1920). Bakı: Elm, 1998, 336 s.
3. Azərbaycan Cumhuriyyəti (1918-1920)-Parlamentin stenoqrafik hesabatları. II cild, Bakı: Azərbaycan nəşriyyatı, 1998, 992 s.
4. Mırzəyev E. Azərbaycan Xalq Cumhuriyyəti və təhsil, Xalq qəzeti, 13 fevral, 2018
5. Nəzəril A. Narodnoe obrazovanie v Azerbaidzhaneskoy Respublike (1918-1920 gg.). Bakı: Nurlan, 2008, 224 c.
6. Narodnoe obrazovanie v Azerbaydzhanе. 1920-1227. Bakı, 1928

7. Учреждение Бакинского Государственного Университета (Сборник документов и материалов). Баку, 1989
8. Azərbaycan qəzeti, 1919, 31 dekabr
9. Azərbaycan qəzeti, 1920, 10 mart
10. Azərbaycan qəzeti, 1920, 23 yanvar
11. Azərbaycan qəzeti, 1920, 20 mart

EDUCATIONAL POLICY OF AZERBAIJAN DEMOCRATIC REPUBLIC AND PROJECTS FOR THE DEVELOPMENT OF HISTORY

Summary

Azerbaijan Democratic Republic during its existence have began a lot of projects about science and education. Have been opened the first university in the Muslim East-Baku State University. At the university have been created the Community of researches about Muslim East and this community have learned many sides of ancient history of Azerbaijani people during its existence.

ОБРАЗОВАТЕЛЬНАЯ ПОЛИТИКА АЗЕРБАЙДЖАНСКОЙ ДЕМОКРАТИЧЕСКОЙ РЕСПУБЛИКИ И ПРОЕКТЫ ДЛЯ РАЗВИТИЯ ИСТОРИИ

Резюме

Азербайджанская Демократическая Республика за время своего существования начала много проектов по науке и образованию. Был открыт первый университет в мусульманском Востоке - Бакинский Государственный Университет. В университете создано Общество изучение мусульманского Востока, и это общество исследовало много сторон древней истории азербайджанского народа за время своего существования.